


Yardımlının Qız qalası



Qız qalası Yardımlı şəhərindən 24 km cənubda yerləşən Alar kəndinin ərazisində, Talış sıradağlarının Peştəsər silsiləsində dağın zirvəsində yerləşir.

Hündürlüyü təxminən 70 metr yaxın olan qala quruluşuna görə konusəkilli olub dəniz seviyyəsindən 2000-2500 metr yüksəklikdədir. Yerli əhalisi arasında abidənin yerləşdiyi əraziyə Voynbəre deyilir. Müdafiə-istehkam rolu oynayan Qız qalası təxminən 3 hektar sahəni tutur. Qalanın tikintisində iri qaya parçaları və bısmiş qırmızı kərpicdən istifadə edilmişdir. Qala divarları bürclərle möhkəmləndirilmişdir. Qalanın

daxilində arakəsmə divarlar və tikili qalıqları vardır. 10-15 dənə gözetçi məntəqəsinin mövcud olduğu qalanın üstündə xüsusi ocaq yerleri, dairəvi şəkildə od yerleri aşkarlanmışdır. Qalanın üstündə od yerlerinin aşkarlanması buranın həm də atəşperəstlik dövründə fealiyyət göstərdiyini söyləməyə əsas verir. Qalanın özündə irili-xirdalı dörd kaha yerləşir ki, bunların bəzilərinin uzunluğu 6-7 metr çatır. Dairəvi və oval şəkilli kahaların tavdan hissəsi qalın əhəngdaşı ilə örtülmüşdür. Kaha və oyuqların varlığı qalanın keçidlərlə təmin olunduğunu göstərir.

Qız qalasının arxa hissəsində torpaq çöküntüsü ilə dolu su hovuzu vardır. O, qala sakinlərini su ilə təchiz etmiş. Qalaya su əsasən 2 km aralıda yerləşən Xanbulaqdan saxsı tünglər vasitəsi ilə getirilmişdir.

Qız qalasının cənub hissəsində, təxminən onun 150 metrlik məsafəsində ümumi sahəsi 600 kvadrat metrə çatan qədim bir mağara vardır. Geniş salon formalı bu mağara görünür bir vaxtlar Qız qalasının müdafiəsi üçün böyük əhəmiyyəti kəsb etmişdir. Qalanın təxminən yarımi kilometrliyində qalın kül qatı və ocaq yerinin izləri də müsahidə edilməkdədir. Cox gürman ki, bura qalanın divar və bariyerlərinin tikilməsində lazım olan bısmiş kərpiclərin və qalaya su çəkilməsi zamanı istifadə edilən saxsı boruların tülkünglərin istehsal olunduğu yerdir.

Qalada arxeoloji qazıntı işləri aparılmışından onun dəqiq növü və xüsusiyyətləri məlum deyildir. Qız qalasının V, VII-IX və ya IX-XI əsrlərdə tikilməsi ehtimal olunur. XIX əsrin ortalarında Qız qalası özünün müdafiə-istehkam qüdrətini itirir və dağıntılarla məruz qalır. Bu gün Qız qala-

sı qismen dağlısa da, lakin öz təbii görkəmini qoruyub saxlamışdır. Qalanın yerləşdiyi ərazi Zuvand yasaqlığına daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 sayılı Qərarına əsasən Qız qalası 4473 invertar sayı ilə aid olduğu dövr göstərilmədən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeyde alınmışdır.

Qeyd edək ki, Dünyada 39 Qız qalası vardır ki, onun da 15-i Azərbaycan Respublikasının ərazisində qeydə alınmışdır. Azərbaycanda olan Qız qalalarının 5-i respublikamızın cənub-şərqi bölgəsindədir. Həmin qalalar müvafiq olaraq Yardımlı (Alar kəndi), Məsallı (Ərkivan qəsəbəsi; Qəribilər kəndi), Lerik (Şingədulan kəndi) və Cəlilabad (Burovar kəndi) rayonlarında yerləşir. Lənkəran rayonunda isə Kinon qala, yəni talış dilində Qızlar qalası (Yuxarı Nüvədi kəndi) vardır.

**İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun
Havzava kənd tam orta
məktəbinin tarix müəllimi**